

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 7 (2041) 11 fevral 2020-ci il



ŞƏHİDLƏR XIYABANI - ÖLÜMSÜZLÜYÜN ÜNVANI

(əvvəli ötən sayımda)

...Bəli, onda 1992-ci ilin avqustu idı... Onda Aslan dördüncü kurs tələbəsi olmasına baxmayaraq hərbi həkim kimi odun-alovun içində səngər dostlarının, səngər qardaşlarının köməyinə tələsirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başını sinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silahatdı. Bax bele bir məqamda onu səngərdən qərargaha çağırırdılar, özü də təcili gəlməsini əmr etdi.

Gəldi. Özünü təqdim etdi. Komandir onun üzünə baxmadan bircə kəlmə dedi:

- Abdullayev, təcili Bakıya getməsən!

Aslan çəşib qaldı. Döyüşün bu ağır məqamında, hər tərafın qana boyanlığı bu durumda, əlavə köməyə ehtiyac olduğunu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi? Hərbi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:

- Yaxşı yol, gecikmə! - dedi.

Gəncəyə gəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.

Ürəyi sıxlıb, içi ağlasa da, təmkinli durdu. Çünkü o, kifayət qədər şəhid görəndi. O, əlleri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunu sarılmışdı. Ovcunun içiyə şəhid gözləri qapatmışdı. Amma indi başqa idi, səhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün bir anlıq dondu və bə günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimish vəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə Gəncədən Bakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabannıa gələndə də qardaşının yoxluğuuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabannıa burda yatanlardan hansınınsa ölüdүünü düşünmeyin özü günahdi. Cün-

ki bura ölümsüzlük ünvanıdı. Bu xiyanətə yox, həm də milyonlarla diridən diri olan ruhlarla səhbət etməyə gəlirəm. O ruhlarla ki, onlar doğulduğuları ocaqların, iməklədikləri torpağın və qanlarına hələnirdi. Bəzən də dözməyib əlini silahatdı. Bax bele bir məqamda onu səngərdən qərargaha çağırırdılar, özü də təcili gəlməsini əmr etdi.

Səxsən mən hər dəfə Şəhidlər Xiyabani gələndə bilirəm ki, təkzə ziyanətə yox, həm də milyonlarla diridən diri olan ruhlarla səhbət etməyə gəlirəm. O ruhlarla ki, onlar doğulduğuları ocaqların, iməklədikləri torpağın və qanlarına hələnirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başını sinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silahatdı. Bax bele bir məqamda onu səngərdən qərargaha çağırırdılar, özü də təcili gəlməsini əmr etdi.

Gəldi. Özünü təqdim etdi. Komandir onun üzünə baxmadan bircə kəlmə dedi:

- Abdullayev, təcili Bakıya getməsən!

Aslan çəşib qaldı. Döyüşün bu ağır məqamında, hər tərafın qana boyanlığı bu durumda, əlavə köməyə ehtiyac olduğunu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi? Hərbi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:

- Yaxşı yol, gecikmə! - dedi.

Gəncəyə gəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.

Ürəyi sıxlıb, içi ağlasa da, təmkinli durdu. Çünkü o, kifayət qədər şəhid görəndi. O, əlleri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunu sarılmışdı. Ovcunun içiyə şəhid gözləri qapatmışdı. Amma indi başqa idi, səhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün bir anlıq dondu və bə günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimish vəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə Gəncədən Bakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabannıa gələndə də qardaşının yoxluğuuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabannıa burda yatanlardan hansınınsa ölüdүünü düşünmeyin özü günahdi. Cün-



nidasını türk qardaşlarımızdan eşitmə, türk analarımızdan, atalarımızdan eşitmədim. Sonra başladığ o yüksəkliyi feth etməyə, o yüksəkliyi içimizə köçürməyə. Bax, 1992-ci ilin avqust ayının 27-de Göyçənin Nərimanlı kəndinin ədəbiyyat müəllimi Cəmil Abdullayevin oğlu, döyüşçi həkim Aslana dediyi söz də "Təki Vətən sağ olsun"un bir variantı, bir nümunəsi idi.

Vətən üçün böyüdürlən övladlar

Yazımın birinci hissəsində vurğulamışdım ki, Cəmil müəllimlə Füruzə xanım səkkiz övlad böyütmüşdülər. Artıq onların dördü barəsində sizin məlumatınız var.

Bu ailənin digər övladları Şəmsi, Sevinc və Kamran da həkimdirler. Güllüs isə mühəsibdir. Bu ailənin bütün övladları ali təhsilli dir. Bu ailədə böyük əksəriyyət tibbə meyl göstərib, aq xalata, insanlara yardımçı olmağa üstünlük verib və bu gün də öz peşələri, öz işləri ilə məşğuldurlar. Abdullayevlərin ən böyük üstünlükleri torpağa bağlılıqları və bir də Cəmil müəllimin təbiyəsini, duzunu, çörəyini, Füruzə ananın südünü uca tutub, canlarına, qanlarına hopdururlar.

İn-

dinin özündə də ata-ana sözü, ağıbırçək, aqsaqqal nəsihəti bu ailənin yazılmamış qanunudur. Üstəlik bu ailədə o dağlardan gələn saflıq, halallıq hakimdir. Mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Şövqiyarı da, dostum Aslan həkimi də o torpağa bağlayan, o səngəre çəkib aparan məhz gələn halallıq və dağ havası, çeşmə suyunun saflığı, üstəlik doğulduğuları torpağın bərekəti olubdur. Həc də təsadüfi deyil ki, mən Aslan həkimin Göyçədən olduğunu biləndə, hələ o zamanlar yazmışdım ki, Qarabağda şəhid olanlar dağ qartallarıdır. Onlar dağlarsız yaşaya bilmədiklərindən özlərini dağlar uğrunda şəhid vərirlər. Necə deyərlər:

Çox qonaqlar yola saldıq özümüz
Çox tonqala çırpı olduq özümüz.
Çığırlara baxa-baxa gözümüz -
Bu dağlarda bir sən qaldın, bir də mən.

Quşqonmazlar ucalığa həddimi,
Bulaqların bir damarı qəddimi?
Ağrılara sindirmayıb qəddini -
Bu dağlarda bir sən qaldın, bir də mən.

Köçən köçdü, düşən düşdü atından
Kimlər susdu, kim danışdı adından?!.

Bu dağların çətin çıxar yadından -
Bu dağlarda bir sən qaldın, bir də mən...

Milli Qəhrəmanın qardaşı

Bu gün Aslan həkim 3 nömrəli Şəhər Klinik Xəstəxanasında cerrah kimi fəaliyyət göstərir. Onun ailə tarixçəsini bilməyənlər, onun cəbhə yolundan xəberlər olanlar bu, sariyanız, bir az bədəncə zəif görkəmlı həkimin nələrdən keçdiyindən təbii ki, xəbərsizdir. Üstəlik Aslan həkim özü də bu barədə danışmayı - özünürekləmə sevmir. Bunun da iki səbəbi var - birincisi, hełe 1992-ci ilin avqustunda atası Cəmil müəllimin dediyi "Sizi Vətən üçün böyütmüşəm" sözəridir. İkincisi isə, onun gözləri öündə, dizinin üstündə canını bu torpağa tapşırıran şəhidlərdir.

O şəhidlərin arasında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev də var - bu dünyada igidiyindən və adından başqa heç nə qoyub getməyən Şövqiyar Abdullayev.

Doğrudur, Bakıda digər Milli Qəhrəmanlarımız kimi, Şövqiyarın adını daşıyan küçə də var, xatirəsi əziz tutulur. Üstəlik doğulduğu ailədə dünyaya gələn nəvələrdən biri onun adını daşıyır. Bular Şövqiyarın qəhrəmanlığı öündə, bir tank komandirinin əməyi qarşısında mənim düşüncəmə görə çox azdır. Ən vacib bi bu qəhrəmanın və bütün qəhrəmanların unudulmamasıdır. Yaxşı ki, unutmayıyanlar, xatırlayanlar var.

Bu həftənin ilk iş günündə döyüş bölgəsində - Ağdamda çox izdihamlı tədbir keçirildi. Tədbiri Müdafiə Nazirliyi təşkil etmişdi. Bu tədbir 23 yaşında şəhid olmuş Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin 25 illiyinə həsr olunmuşdu. Tədbiri Abdulla Qurbanı idarə edirdi. Dəvətilər arasında Milli Qəhrəmanın ailə üzvləri, qardaşı Aslan həkim də var idi. Ona da söz verdilər:

- Mən məhabibənin nə olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bizim sən-

gərde olduğumuz illər çox çətin dövərə təsadüf edirdi. Bir pərakəndəlik var idi, silah-sursat çatmırı, amma səngərdeki oğulların döyüş əzmi, iradəsi, qəhrəmanlığı sonsuz, sönüməz idi. Onda biz yeni formalaşan Milli Ordunun könülli əsgərləri idik. Sevinirəm ki, indi bizim şücaəti, düşmən qalib gəlməyə qadir ordumuz var. Sevinirəm ki, səngərdə payı, haqqı, xidməti olanlar unudulmur. Və bir də ona sevinirəm ki, bizim döyüş yolumuz ağır olsa da, yaxşı nümunədir. Sağ olun ki, qardaşımı xatırlayıb dəyərləndirirsiniz. Müdafiə Nazirliyinin rəhbərliyinə ve anım tədbirinin təşkilatçılara, iştirakçılarına ailəm adından təşəkkür edirəm. Yeri gəlmışken onu da xatırladım ki, Şövqiyarın layiq görüldüyü "Milli Qəhrəman" ulduzunu atası Cəmil müəllime Ulu Önder özəxsən təqdim etmişdi. Bu tarixi an fotolarda, sənədlərdə öz əksini tapıb. Elə Ağdamdakı "N" sayılı hərbi hissədə keçirilən anım mərasimi də lentlərə, fotolara, yaddaşlara köçürüldü...

...Şəhidlər Xiyabanındayıq, Aslan həkim və mən. Biz iki dost məhabibə xatırlərimizi bölüşürük. Şəhid tanışlığımızdan, dostlığımızdan, əsgərlərimizdən və həmçinin Şövqiyardan danışırıq. Ayrılığının yaşı artan, özünün yaşı dəyişməyən qəhrəman Şövqiyardan...

Şövqiyarın məzəri öündə dayanmışdı. Onun sinə daşı üzərinə düzülmüş güllər daş üzərindəki yazıları gizlədib. Amma başdaşındakı şəkil adamı sanki çağırır:

- Gəlin, dalımcə gəlin! Mən sizi Şuşada, Goyçədə gözləyirəm...

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR